

# Macar xalqının azadlıq simvolu

## Tarixi eksponatlarla zəngin olan Macarıstan Milli Muzeyi, həm də bu statusu daşıyır



"Əgər Macarıstanın tarixini öyrənməyə vaxtiniz və istəyiniz varsa, bir neçə saatnizi Macarıstan Milli Muzeyinə ayıra bilərsiniz. Mükəmməl ekspoziya ölkənin tarixini onun başlanğıcından bu gənənumüzə qədər demək olar ki, tam əks etdirir". "Muzeydə neolit dövründə bugünkü güne qədər Macarıstan tarixi təqdim olunur. Burada muzeyin ingilis dilində planı, audiobələdçi olsa da, təəssüf ki, başqa dillərdə yoxdur. Bununla belə, muzeyi ziyarət etmək maraqlıdır". "Macar dövlətinin tarixini bilmək maraqlıdır. Burada tez-tez sərgilər keçirilir. Məktəb yaşı uşaqların da muzeyi ziyarət etməsini məsləhət görür". Macarıstan Milli Muzeyini ziyarət edən turistlərin muzeyin saytında yer alan şəhərləri gerçəkdən bu ölkəyə səfər edən insanlarda xüsusi maraq oyadır.

### SANDOR PETEFİNİN MAHNISI

Budapeştin ən böyük muzeylərindən sayılan Macarıstan Milli Muzeyi ölkənin tarixini ve incəsənətini eks etdirmə baxımından mühüm yer tutur. 1802-ci ilde qraf Ferens Seçen öz zəngin kolleksiyasını ölkəsinin milli muzeyinin yaradılması məqsədi ile xalqa bağışlamaq qərarına gelir. Qraf ar-tıq 18-ci əsrə özünə ailə kitabxanasını və kolleksiyalarını ölkə naminə yiğməgə cəhd edirdi. Ö, kitabxana ilə birlikdə ölkəyə 2675 dəmir pul və medal, əntiq əşyalar və rəsm əsərləri bağışlayır. Hazırda muzeyi ziyarət edənlər bu tarixi öyrəndikdən sonra Ferens Seçeninin muzeyin bağında ucalan abidəni mütləq ziyarət edirlər. Macar xalqı öz milli muzey və milli kitabxanalılarının yaradıcısı olan bu insana hörmətini möhtəşəm abidə ilə ifadə edib.

Neoklassizm üslubunda tikilən möhtəşəm muzey binası Mixay Pollakin layihəsi əsasında ərsəyə gelib və tarixi-arxeoloji baxımdan dünya muzeyləri sırasına daxildir. Muzeyin interyerlərinin rəsmən işləndirilməsində Karoy Lots və Mor Tan iştirak ediblər. 1837-ci ilde təbii fəlakət nəticəsində ti-kinti işləri müyyən müddətə dayanıb. Macarıstan parlamenti muzeyin yaradılması ilə bağlı yeni qanun qəbul edib və muzey kolleksiyalarının zənginleşməsi xahişi ilə ictimaiyyətə müraciət ünvanlıyib. Parlament muzeyin tikilişini başa çatdırmaq üçün yarım milyon dollar ayrılmamasına səs verib. Yalnız 10 ildən sonra muzeyin tikintisi başa çatıb.

Muzey 1848-1849-cu iller müstəqillik mühərribəsində tarixi rol oynayıb. 1848-ci il-

də şair Sandor Petefi məhəz bu muzeyin pil-lələrində xalqı inqilaba çağıraraq özünün "Milli mahnisi"ni oxuyub. Bu baxımdan, milli muzey macar xalqının azadlıq simvolu hesab edilir. Müxtəlif dövrləri özünün möhtəşəm eksponatları ilə eks etdirən salonlar əslində Macarıstan tarixin-dən dünya tarixine de müyyən mənada bələdçilik edir.

midə ziyarətçiləri Roma dövrünün daş kolleksiyaları və arxeoloji tapıntılar qarşılıyılır. Bu eksponatlar təkcə Roma imperiyası dövrünü deyil, həmçinin Transelvania tarixini eks etdirir. Muzeyin əsas incilərindən biri macar dövlətinin əsasını qoyan müqəddəs Stefanın (İştvan) tacı və onun taclandırma mərasimi ilə bağlıdır. 1000-ci ilde Papa II Silvestr tacı kral İştvanın başına qoyub. İndi tac muzeyin zallarının birinde qorunur. Ayrıca bir zal kral mantiyasına həsr olunub. İpek mantiya qızılı na-xışlarla tikilib və mirvari ile bəzenib. Müqəddəs İştvan mantiyani 1031-ci ilde kilsəyə hədiyyə edib. 20-ci əsr zalı iki dünya mühərribəsinin silah sərgisi və təhlükət plakatları kolleksiyası ilə diqqət çəkir. Muzeyin portret qalereyasında Ar-pad sülaləsinin portretlər silsiləsi göz oxşayır.

Muzeydə müstəqillik uğrunda mühərbi dövrünü eks etdirən eksponatlar da maraqlıdır. Macar xalqı müstəqillik uğrunda mühərribəni unutmur. Bu mühərribədə 3800000 adam səfərbər edilib. 661000 insan həlak olub, 734000 min əsir düşüb, 743000 şəkət olub. Həmin hadisələri eks etdirən eksponatlar ziyarətçilər tərəfindən diqqətə izlənilir.

Ayrıca bir ekspoziya ölkədə kommunist sisteminin meydana gəlməsi və dağılmasını



### FERENS LİSTİN KONSERTİ

Muzeyin yarandığı ilk ilde burada qraf Ferens Seçenin xırda pul, kitab və əlyazmalarından ibarət eksponatları yer alıb. 19-cu əsrin ikinci yarısında muzeyin eksponatları və kolleksiyaları xeyli zənginləşib. Belə ki, 1872-ci ilde muzeyin ayrıca Təbii incəsənət, 1896-ci ilde isə Təsviri incəsənət bölməleri yaradılıb. 20-ci əsrde Etnoqrafiya muzeyi, Təbii tarix və Milli Kitabxana muzeyləri əsas mərkəzdən ayrılaraq ayrıca fəaliyyətə başlayıb.

Hazırda isə muzeydə milyondan çox müxtəlif eksponat sərgilənir. Muzeyin daimi sərgiləri ölkənin tarixini eks etdirmə baxımından unikalıdır. Milli azadlıq mübarizəsində məglubiyətdən sonra Macarıstanın yaşadığı ağır dövr muzeyin də həyatına təsir edir. Muzeyin eksponatlarını hətta Vyanaya göndərmək istəyirlər. Muzeyin özüne isə böyük vergilər tətbiq olunur. Ancaq ölkənin milli incilərini müdafiə etmək üçün ictimai rəylər meydana gelir və onun əsasında mühüm addımlar atılır. Muzeydə xeyriyyə konsertləri keçirilir. Hətta tədbirlərin birində bəstəkar Ferens List özü iştirak edir.

### ROMA DÖVRÜNDƏN SOSİALİZMƏDƏK

Hazırda muzeyin salonlarında 7 daimi ekspoziya təqdim olunur. Eksponatlar Roma imperiyasının iflasından başlayaraq, 1990-ci ilde sosializmin dağılmasına qədər olan dövrləri eks etdirir. Hadisələr mərhələli şəkildə plakat, mebel, məişət əşyaları, şüse, keramika, metal və plastmas memulatlar, sənədlər, çap işləri, tək stil, poçt markaları, silah, sənaye tarixinin sənədləri, musiqi alətləri, oyuncalar, saatlar, fotosəkillər və s. əşyalarla bütün xarakterləri ilə illüstrasiya olunub. Zirzə-



sergiləyir. Həmçinin muzeyin salonlarını gəzərkən sovet dövrü epoxasını eks etdirən eksponatlara, o cümlədən Stalinin tunc heykeline, Brejnev'in şəkillərinə rast gəlinir.

Milli muzeyin musiqi ekspoziyasında Motsartin, Esterhazinin əşyaları, Mariya Antuanettanın arfası, Bəethoven və Listin royalları yer alıb.

### OSMANLI DÖVRÜ

Orta əsrlər dövrü və Osmanlı işğalı illəri muzeydə orta əsrlər məişət əşyalarında, qızıl memulatlarda, dəmir pullar və silah kolleksiyaları nümunələrində təqdim olunur. 1848-49-cu illər inqilabına həsr olunan zaldə türk ordusu rəhbərliyinin alacağı və Macarıstanın şimal-şərqi hissəsinin kilsələrinin müyyən stilləri nümayiş etdirilir.



faiz güzəşt nəzərdə tutulub. Jurnalistlər üçünə muzeye giriş ödənişsizdir.

Muzeyin yaşıl bağında tez-tez festivallar və konsertlər keçirilir. Nə vaxtsa bu konsertlərdə virtuo佐 bəstəkar Ferens List də iştirak edib.

**Tərəne Məhərrəmova**  
Bakı-Budapeşt

Muzeydə xüsusən Osmanlı və Avstriya-Macarıstan imperiyalarının işğalı dövrünü eks etdirən ekspoziyalar maraqla qarşılanır. Həmçinin Osmanlı imperiyasının işğalı ilə bağlı divarda yazılı məlumat da yer alıb. Belə ki, 1526-ci ilin 24 avqustunda Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Mohaç dərəsində baş vermiş döyüş nəticəsində ölkənin ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzərəti altına keçib. Döyüşdə Osmanlı ordu səhra toplarından geniş şəkildə istifadə edib. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanmış toplar macarlarin ağır süvari birliklərini sıradan çıxarmağa hesablanıb. Macarlar iki saat davam edən döyüşün sonunda məğlub olublar. Osmanlı imperiyasının bu döyüşdə düşmənən nisbətən az sayıda döyüşçüsü itirməsi və döyüşü qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar səviyyədə istifadə etməsi olub. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qaçarkən bataqlıqda helak olub. Döyüş meydanında 6 gün istirahət edən Osmanlı birlikləri Macarıstan krallığının paytaxtı Budin şəhərinə doğru hərəkət etməyə başlayıb. Başda kralıça Mariya olmaqla küber cəmiyyətin bütün üzvləri və orta təbəqə şəhəri tərk edib. Budində yaşayan yəhudi icmasının rəhbəri Salamon şəhərə yaxın Foenvard kəndində şəhərin açarlarını Sultan Süleyman təqdim edib. İndi muzeydə həmin hadisələri eks etdirən eksponatlar yer alıb. Sultan Süleymanın portreti, müxtəlif əşyalar, qablar, dəmir sikkələr, əsgərlərin geyimləri, silahlar, qılıncalar, həmçinin türk xalçaları muzeyin qıymətli eksponatları sayılır.

Muzey bələdçisinin verdiyi məlumatla görə, salonlarda sərgilənən eksponatların hamısı orijinaldır. Muzey həftənən çərşənbə axşamından istirahət gününe qədər hər gün saat 10.00-dan 18.00-dək ziyarətçilərin üzüne açıqdır. 1600 forentə (10 avro) satılan biletlərin qiymətində tələbələr və 55 yaşından yuxarı insanların üçün yaribayarı güzəşt nəzərdə tutulub. Bundan əlavə, ziyarətçilərə audio bələdçi üçün 750, fotoçekilişlər üçün 800 forentə lazımdır. Milli Muzey ziyarətçilərini daimi və müvəqqəti sərgilərlə gözləyir. Qiymətlər müvəqqəti sərgilər üçün dəyişir. Uzvlük kartı olanlar üçün 20